

AZƏRBAYCAN MILLİ MƏTBUATI — 140

# “ƏKİNÇİ” QƏZETİ VƏ MƏTBUAT MƏSƏLƏLƏRİ

Milli mətbuatımızın ilk nümunesi kimi mətbuat tariximizdə xüsusi yeri olan “Əkinçi” qəzeti fəaliyyəti dövründə tariximiz, mədəniyyətimiz, iqtisadiyyatımızla bağlı bir sıra dərin məzmunlu məqalələr çap etməklə yanaşı, tibbə, iqlimşünaslıq, təbiet və heyvanat aləminə, kənd təsərrüfatı və əkinçilik işlərinə, xarici ölkələrin coğrafi, iqtisadi göstəricilərinə, təlim-tərbiyə və əxlaq məsələlərinin geniş yer verdiyi kimi, bu qəzətde jurnalistik, naşirlik və qəzetçilik məsələləri də xüsusi yer tutmuşdur. “Əkinçi”nin ayrı-ayrı sayları nəzərdən keçirilərkən müasir dövrde mətbuat sahəsində çalışılanların bu qiymətli xəzinədən çox şeyləri öyrənə biləcəyi səviyyədə materiallar diqqəti cəlb edir və bu əvəzsiz mənbənin böyük bir mətbuat məktəbi kimi bundan sonra da zaman-zaman xalqımıza xidmət edəcəyinə şübhə qalmır.

Qəzətin ilk saylarından milli mətbuatımızın əsasını qoymaqla çox çetin və şərəflə bir işə başladığını etiraf edən H.B.Zərdabi bu ağırlığı ve zəhməti qəbul etməklə kimsə minnət vurmaq istəmir, yalnız qəzətin oxucularını bu ağır zəhmətdən xəbərdar etmək məqsədilə 21 avqust 1875-ci ildə çap olunan 3-cü sayında yazdı: “**Bir aydır bizim qəzet çap olunur. Amma onu oxuyanların bu vaxtadək biz çəkdiyimiz zəhmətlərdən xəbəri yoxdur. Əlbəttə, bu işə girəndə o zəhmətləri biz qəbul etmişik. Ona binaən indi onları izah etməyi lazım bilmirik.**”

“Əkinçi”nin nəşrə başlamasında ən böyük çətinliyi xalqın böyük kütləsinin avamlığında və nadanlığında görən naşır çox ince metləbe toxunaraq, o vaxtlar xalqın gözünün açılmasından, millətin irəli gedəcəyində ehtiyat edənlərin qəzətin işinə mane olacaqlarını da qeyd etməklə yenə bu işi davam etdirəcəyini bildirirdi. Bu vəziyyət “Əkinçi”nin 3 mart 1877-ci il tarixli 5-ci sayında belə təsvir olundur: “**Bir tayfa ziyadə avam olduğunu onun üçün qəzet çıxarmaq ziyadə çətin olur. O səbəbə ki, xalqın gözünü açan ve milləti irəli salan sözü da nişmaq olmaz.**”

Ümumiyyətlə, “Əkinçi”nin nəşrine bəzi aşağı vəzifəli məmurlar tərəfindən də həqarətlə baxılması, ona yersiz kinayələr edilməsi naşırı heç də ruhdan salır, əksinə, o, özünəməxsus ince humor hissi ilə həmin tənəli sözləri də qəzet səhifələrinə çıxarmaqla ayıq oxucularına öz mətləbini və vəziyyətini anlada bildirdi. Qəzətin 1876-ci il 9 avqust tarixli 15-ci sayında çap olunan aşağıdakı material bu baxımdan çox xarakterikdir:

“Bizim Qafqaz vilayətinin bir şəhərində iki şəxs bir-birile belə səhbət edirlər:

**Sual:** - Əmi, eşitmisenmi ki, Badkubədə bir ildir filankəs “Əkinçi” ismində bir qəzet çıxdı, təzə xəbərlər yazıır, hikmət ilə hər bir şeyi aşkar edir?

**Cavab:** - Filankəs Şirvan vilayətinin Zərdab qərəyisinin sakını filankəsin oğlu, filankəsin nəvəsi deyilmə?

Men elə bilirdim o qəzeti İvan və Karapet çıxdı. Pəs onu filankəs çıxdı imiş. Mən onun ata-babasını tanıram, qoy getsin, ev buzovundan öküz olmaz.

Eyni zamanda qəzətin naşırı dünyanın başqa ölkələrində fərqli olaraq “Əkinçi”nin hansı şəraitdə nəşrə başlamasını, hətta ona kömək edə biləcək bir adamın olmamasına baxmayaraq, bu böyük işi icra etdiyini qəzətin 3-cü sayında göstərirdi: “**Dünyada hər qəzeti beş və ya on adam inşa edir. Onu çap edən, hərflərini düzən, qəletlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamisini gərək mən özüm görürüm. Hətta bizim müsəlman şəhərində bir savadlı olan müsəlman yoxdur ki, qəzətə baxıb onun qəletini düzəltsin, ya hərflərini düzüsün.**”

“Əkinçi”də qəzət əməkdaşlarının və qəzətin vəzifəsi dəqiq müəyyənləşdirilir, qəzətdə hansı problemlərin eks olunacağı, xüsusile qəzətin xalqın dərdi-sərinin, problemlərinin güzgüsüne چəvrilməsi zərurəti mühüm vəzifə kimi qarşıya qoyulurdu: “**Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni o vilayətin sakinləri elədiyi işlər, onlara lazımlı olan şeylər, xülasə onların hər bir dərdi və xahişi o qəzətdə çap olunsun ki, o qəzətə baxan xalqı aynada görər kimi görsün.**” (Əkinçi”, 18 dekabr 1875, № 11).

Qəzətdə dərc edilən məqalələrin məzmunu, xalqla əlaqələrinin möhkəm olması, həyat həqiqətlərinin real verilməsi və s. məsələlər öz əksini tapmaqla yanaşı, qəzətin çapçı üçün ortaya çıxan problemlər, qəzətin müştəri məsəlesi, digər məsələlər də dolğun eks etdirilirdi. Qəzətin 1 yanvar 1876-cı il tarixli sayında -“6 ay yoxdur ki, bizim “Əkinçi” çap olunur. Amma ingilis paytaxtı London şəhərində onun çap olunması məlumudur” -yazan naşır elə həmin sayda “**İki aydır bizim qəzeti gələn il çap olunmadan ötrü elan basdırırıq. Amma bucağacan ancaq 40 adam onu gələn il almağa xahiş edir**” -dəyə narahatlığını da bildirir. Bu narahatlıq yenə həmin il qəzətin 16-ci sayında (1876-ci il 23 avqust) təkrar olunur: “**Hər bir qəzətin varlığının əvvəlinci şərti müştəridir. Gərək müştəri olsun ki, qəzət çap olunsun.**”

“Əkinçi”nin fəaliyyəti dövründə ixtisaslı jurnalistlərin və ya yerli müxbirlərin az olmasına baxmayaraq, qəzətin naşırı bütün səylərini qəzətdə çoxlu yeni xəbərlərin, informasiyaların çap olunmasına yönəldir və bu tədbirdə qəzətin oxucularının çox olması ilə yanaşı, qəzəti nəşr edənlərin də işinin nisbətən asanlaşdığını qeyd edirdi. Ümumiyyətlə, ayrı-ayrı yerlərdə alınan və çap olunan xəbərlərin qəzətin ümumi işinə müsbət təsir etməsi bir neçə məqalədə öz əksini tapmışdır. Qəzət özünün 12 may 1877-ci il tarixli 10-cu sayında yazdı: “**Məlumdur ki, təzə xəbər çox olduqcan qəzet çıxardanların işi yaxşı olur. Bu halda ki, bizim rus dövləti osmanlı ilə cəng başlayıb, təzə xəbər artıb. Qəzət oxuyan çıxalıb.**”

“Əkinçi”də dünya elmlərindən xəbərdar olanların qəzetlə əlaqə saxlaması, maraqlı mövzularda mübahisələrə yer verilməsi, ümumiyyətə qəzətin xalqın tribunasına چəvrilməsi uğrunda çox mübarizə aparılsa da dövrün nadanlığı və millətin cəhalət pərəsti altında olması böyük elm və met-



buat fədaisi olan H.B.Zərdabinin ürəyinə köz basır, o, öz təessüf hissələrini yalnız yene yazmaqla ifadə edirdi. H.B.Zərdabi qəzətin 11-ci sayında (18 dekabr 1875-ci il) yazdı: “**Hər bir qəzətin ümde mətləbi mübahisədir və əgər bizim dünyadan və elmdən xəbərdar olanlarımız “Əkinçi” qəzətində yazılın metləblər barəsində mübahisə başlasalar çox şad olarıq. Amma cəfayda qəbiristanlıqdan səs gəlməyən kimi, bizim xalqdan bir səda gəlməyir. Qəzəti oxuyanlar o mətləblərə bir cavab yazmayırlar.**”

“Əkinçi” qəzətində məqalələrin məzmunu, xalqla əlaqələrinin möhkəm olması, həyat həqiqətlərinin real verilməsi və s. məsələlər öz əksini tapmaqla yanaşı, qəzətin çapçı üçün ortaya çıxan problemlər, qəzətin müştəri məsəlesi, digər məsələlər də dolğun eks etdirilirdi. Qəzətin 1 yanvar 1876-cı il tarixli sayında -“6 ay yoxdur ki, bizim “Əkinçi” çap olunur. Amma ingilis paytaxtı London şəhərində onun çap olunması məlumudur” -yazan naşır elə həmin sayda “**İki aydır bizim qəzeti gələn il çap olunmadan ötrü elan basdırırıq. Amma bucağacan ancaq 40 adam onu gələn il almağa xahiş edir**” -dəyə narahatlığını da bildirir. Bu narahatlıq yenə həmin il qəzətin 16-ci sayında (1876-ci il 23 avqust) təkrar olunur: “**Hər bir qəzətin varlığının əvvəlinci şərti müştəridir. Gərək müştəri olsun ki, qəzət çap olunsun.**”

“Əkinçi” qəzətinin 6 dekabr 1876-cı il tarixli 23-cü sayında çap olunan bir məqalədə bu gün mətbuat sahəsində çalışanlar üçün örnek ola biləcək qədər maraqlıdır: “**Bizim müsəlman tayfası ingilis tayfasından nə qədər geri qaldığını “Əkinçi” qəzətinə və London şəhərində çap olunan “Tayms” qəzətinə baxmaqla bilmək olar. “Tayms” hər gün iki dəfə, “Əkinçi” iki həftədə bir dəfə çıxır. “Tayms” hər dəfə iki vərəq üstündə, “Əkinçi” yarım vərəq üstündə çap olunur. “Tayms”ın hər vilayətdə müxbiri var ki, təzə xəbərləri yazıb məlum edir. Onun hər fəslini bir neçə adam yazır. Amma “Əkinçi”ni yazan bir adam olduğuna bəzi vaxtda hətta Badkubədə vaqe olan işlərdən**

bixəbər olur. “Tayms” qəzətini ingilis qeyri şəhərlərində oxuyanlar qəzət dəmiryolu ilə onlara bir gündə yetişməyi çox bilib xahiş edirlər ki, qəzət onlara dəxi tez yetişsin... Amma “Əkinçi” qəzətini bir həftəyə güc ilə düzüb çap edəndən sonra palçıqlı yollar ilə öküz arabasında bir aya gedib müştəriyə yetişəndən sonra müştəri bir cüzi işi olanda qəzeti kənaraya qoyub bikar olanda ona baxıb, ya heç baxır. “Tayms” elənnamə çap etməkdən hər gündə iki yüz manatdan ziyadə alır. Amma “Əkinçi” iki ilin müddətində bir manat da almayıb. “Tayms”ın 100 mindən ziyanədə müştərisi var, “Əkinçi” 300 müştəriyə həsrət çəkir”.

Milli mətbuatımızın ilk nümunəsi olan “Əkinçi” qəzətindəki yuxarıdakı fikirləri və mətbuat tariximizin yaradıcılarından biri kimi şöhrətlənən H.B.Zərdabinin ürək ağrısı ilə yazdığı “pəs bize diqqət edənlər, bu qəzətin kəsirini görəndə gülməyin, gülmək yeri deyil. Siz ağlayın ki, bizim müsəlmanların birçə qəzeti də basdırmağa adamı yoxdur”-cümlələrini oxuyandan sonra müştəqil Azərbaycanımızda yüzlərlə qəzət və jurnalın nəşri üçün geniş meydən açılması qəlibimizi iftihar hissi ilə doldurur və möhtərem Prezidentimiz İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2 iyun 2015-ci il tarixli Sərəncamında göstərildiyi kimi, mətbuat azadlığına, söz azadlığına ölkəmizdə heç bir məhdudiyyətin qoyulmaması mətbuat işçilərini öz şərəflə vəzifələrini dəha məsuliyyətlə yerinə yetirməyə ruhlandırır.

**“ƏKİNÇİ”**  
(Azərbaycan milli mətbuatının  
140 illiyinə)

Söz, sənət mülkündə şəfqədi, dandı,  
Haqq oldu həmisi məsləki, andı,  
Zülmətdə nur kimi alışdı, yandı-  
Alovdu, atası, qordu “Əkinçi”.

Qəvvastək dəryadan ləl tapan oldu,  
Yollar ayrınlarda yol tapan oldu,  
Neçə dilbiləməzə dil tapan oldu,  
Onlardan sorğular sordu “Əkinçi”.

Sorağı ellərdən ellərə çatdı,  
Həm doğma, həm də yad dillərə çatdı.  
Qələmin gücüyle dünya yaratdı,  
Sözlərdən bir qala qurd “Əkinçi”.

Ayağı sayalı oldu quş kimi,  
Düzə, ədalətə, haqqqa tuş kimi.  
Yazağzı müjdəli qaranşus kimi  
Dolandı Vətəni, yurdı “Əkinçi”.

Qələmle ürəksiz yola çıxanı,  
Hər zülmə biganə durub baxanı,  
Haqqə, ədalətə qara yaxanı  
Bu uzaq yollarda yordu “Əkinçi”.

Tufanlar görə də sozalmadı heç,  
Nadan süfrəsindən duz almadi heç.  
Sözünün kəsəri azalmadı heç,  
Hədəfi çox sərrast vurdu “Əkinçi”.

Bu gün də kövrəkdi, təzə, terdi o.  
Çox qələm ehlinə ulu yerdı o.  
Zamanın hökmüne sine gərdi o,  
Durduğu zirvədə durdu “Əkinçi”.

Şöhrəti azalmır, adı azalmır,  
Sözünün kəsəri, dadı azalmır,  
Yüz ildən artıqdı odu azalmır,  
Sönməyən günəşdi, nurdı “Əkinçi”.

Ə Vaqif Məmmədov,  
Naxçıvan Dövlət Universitetinin  
“Qeyret” nəşriyyatının direktoru,  
Azərbaycan Jurnalistlər və  
Azərbaycan Yazıçılar Birliklərinin üzvü